

ERMƏNİ TERROR VƏ QULDUR BİRLƏŞMƏLƏRİNİN BƏŞƏRİYYƏTƏ QARŞI CİNAYƏTLƏRİ

(XIX-XXI asrlar)

MÜXTƏSƏR XRONOLOJİ ENSİKLOPEDİYA

1860-1870-ci illər. Tərtər kəndi. Tədqiqatçı V.L.Veliçkoya görə həmin dövrdə erməni quldur dəstələri müntəzəm olaraq rus əhalisinə qarşı öz qəddarlığı ilə fərqlənən cinayətlər tərəfdirdilər: "Aydın faktlara müraciət edək. Yelizavetpol quberniyasının Tərtər kəndində lazımi ehtiyat tədbirləri görülmədən onlarla rus ailəsi məskunlaşdırılır. Payız və qış pis keçmir. Yazağzı isə iki fəlakət ortaya çıxır: malyariya və erməni intriqası. Qonşuluqda köcüb məskunlaşan ermənilərin rəhbəri - təşviqatçı peyda olur ki, o da onlara rusları sixışdırıb çıxarmağı məsləhət görür. Bu siixidirılma əsl vəhşiliklə həyata keçirilir. Xəncərlə silahlanmış erməni quldur dəstələri rusların içməli suya yollarını kesir, içməli su götürdükləri çayı isə ermənilər müntəzəm surətdə peyin, heyvan cəsədləri və her cür çirkablarla zəherləyirdilər. Qəsəbədə elə xəstəliklər başlayır ki, tek-cə onları düşünməklə adamın tükləri biz-biz durur. İnsanlar diri-dirisi çürüyür, bədənləri pis iy vərən yaralarla örtülür, əziyyətdən qırılırlılar. Bu dəhşətlər barədə xəbər qubernatora çatdıqda Tərtərə erməni millətindən olan həkim göndərilir. O isə dərman əvəzinə əzab-əziyyət çəkən ruslara belə məsləhətlər verirdi: "Rədd olun ruslar, rədd olun rus itləri, yoxsa siz hamınız burada gəbərəcəksiniz". Həmin kəndin əhalisinin üçdə iki hissəsi tələf olmuş, qalanları isə hərə bir tərəfə dağlılaşmışdır".

Rus tədqiqatçısı, qafqazşunas V.L.Veliçko "köckün ermənilər" ifadəsini təsadüfən işlətmir. XX əsrin əvvəllərində yaşamış başqa bir rus alimi K.N.Şavrovun məlumatına görə "1828-ci il-dən 1830-cu ilədək Cənubi Qafqaza 40 min nəfərdən çox erməni İrandan və 84 min isə Türkiyədən köçürülmüş, onları Yelizavetpol (Gəncə - red.) və İrəvan quberniyalarının ən yaxşı hökumət torpaqlarında məskunlaşmışdır. Yelizavetpol quberniyasının dağlıq hissəsi (Dağlıq Qarabağ - red.) və Göyçə gölünün sahilində həmin bu erməniləri məsələmlərin şəxsi əmlakı olan ərazilərdə yerləşdirirdilər. Eyni zamanda yalan şəhadətdən istifadə edərək torpaqsız gələmələr olan ermənilər dövlət torpaqlarının böyük bir hissəsini zəbt etdilər". Bu barədə Rusyanın Van və Ərzurumda konsulu general Mayevskinin xatirələrində də danışılır. Bu genişmiqyaslı miqrasiya proseslərinin bilavasitə təşkilatçısı A.S.Qribəyedov isə yazırı: "Ermənilər məsələmələr mülkədarlarının torpaqlarında məskunlaşdırılmış... məsələmləri satan ermənilərə rəhmi gəlməmək, onlardan qisas almaq".

1885-ci il. Almanıyanın "Forverst" qəzetində tanınmış alman jurnalisti Vilhelm Libknext erməni hərəkatını erməni terror komitələrinin və hər şeydən əvvəl, rəsmən yaxın vaxtlarda təsis olma-

yacağı ilə barışdırmaq, onların qəlbindən torpaqlarına müvəqqəti buraxdıqları ermənilərin həmişəlik onların torpaqlarını əllerindən alacaqları qorxusunu kökündən kəsmək üçün nə kimi təlqinlər etmək üzərində çox düşünüb-daşınmışdır".

30 sentyabr 1885-ci il. İstanbul. Türkiye. Erməni terror təşkilatlarının fealları tərəfindən (bəzi tədqiqatçıların fikrincə, "Qnçak" təşkilatının əzəli həmin yaraqlılar tərəfindən qoyulmuşdur, digərləri əmindirlər ki, səhəbət 1885-ci ildə Vanda varlı-halli erməni bankı Mkrtiç Portakalyanın oğlu tərəfindən yaradılmış "Armenikan" terror təşkilatının feallarından gedir. Onların məqsədi Avropada erməni diasporunu inqilab terror bayrağı altında toplamaq idi) İstanbulun Kumkapı məhəlləsində polisə toqquşma tərodilmişdir. Polislər və qeyri-erməni milletindən olan mülki əhali arasında bu hadisə nəticəsində həlak olanlar var idi. Dinc nümayiş keçirilməsi barədə qabaqcadan verdikləri bəyanatın əksinə olaraq erməni fealları silahlı gəlmisdilər. Şəhər 3 gün ərzində terrorçular və onların silahdaşlarının əməlləri üzündən iflic vəziyyətinə düşmüşdü.

"Qnçak" erməni təşkilatına gəldikdə isə 1907-ci il tarixli 342 sayılı "Russkaya misl" qəzeti görə "səksəninci illərin axırlarında Tiflis şəhərində erməni millətindən olan bir neçə məktəb müəlli-mi qrup təşkil edərək "Qnçak" ("Haray") jurnalını buraxmağa başladılar. Bu partianın başlıca proqramı üç dövlətin - Rusiya, Türkiye və İranın ərazilərində yaşayan bütün erməniləri öz bayraqları altında toplamaq və birləşərək qondarma "böyük Ermənistən" yaratmaqdən ibarət idi".

"Qnçak" erməni təşkilatının rəsmən yaranış tarixini 1886-ci il hesab etmək olar. Belə ki, həmin ildə Cenevrədə Avetis Nazarbekyan, Maro Vardanyan, Qabriel Kafiyan və Ruben Xanazatyan təşkilatın proqramının əsas müddələrini elan etdilər ki, bu da tədqiqatçılara onu terror təşkilatı kateqoriyasına aid etməyə imkan verir. Belə ki, "Qnçak"ın proqramının 4-cü maddəsində deyilir: "Qarşıya qoyulmuş məqsədlərə nail olmaqdan ötrü inqilabi hökumət aşağıdakı üsullara əl atmalıdır: təbliğat, təşviqat, terrorizm, təxribat təşkilatlarının yaradılması... Təşviqat və terrorizm insanların daha güclü və cəsarətli olmasına xidmət etməlidir". "Qnçak" erməni terror təşkilatının proqramının digər maddəsində deyilir: "Türkləri və kürdləri hər bir şəraitde öldürmək, öz məqsədlərini satan ermənilərə rəhmi gəlməmək, onlardan qisas almaq".

1885-ci il. Almanıyanın "Forverst" qəzetində tanınmış alman jurnalisti Vilhelm Libknext erməni hərəkatını erməni terror komitələrinin və hər şeydən əvvəl, rəsmən yaxın vaxtlarda təsis ol-

nacaq "Qnçak"ın fəaliyyətinin nəticəsi kimi seyyiyyələndirmişdir. Eyni zamanda müsəlman əhalisine qarşı erməni təbliğatı güclənirdi. Belə ki, ermənilərin Tiflisdə nəşr olunan "Mşak" qəzetinin redaktoru müsəlmanlara torpaqları boşaltmaq və "Ərbəstan səhrasına köcməyi" təklif edirdi.

O dövrün materiallarının tədqiqi belə bir versiyani təsdiq edir ki, ister Qafqazda, isterse de Türkiyədə erməni terror təşkilatlarının yaradılmasının arxasında M.T.Loris-Melikov durur. Onun yaratdığı silahlı dəstələr ərzaq karvanlarına basqın edir, siyasi qətller töredirdilər. Rusyanın görkəmli dövlət xadimi S.Y.Vitteyə görə böyük knyaz Mixail Nikolayeviç "Qafqazda canışın olduğu zamanlar yalnız adda orduya komandanlıq edir, ixtiyar sahibindən çox nümayəndəli rol oynayır". Əslində isə Qafqazda Türkiye ilə müharibə aparan rus ordusuna Rusiyada heç bir kübar titulu olmayan M.T.Loris-Melikov rəhbərlik edirdi. Rusiya dövlətinin bayrağı altında o, həm Qafqazda, həm də Türkiyədə qarmaqarışılıq salaraq daim vəziyyətin kəskinləşməsinə səbəb olur və bu da adətən erməni terror və quldur dəstələri tərəfindən müsəlmanların qırğını ilə başa çatırı.

Yeri gelmişkən, sonralar Fransa səfiri Kam-bon 5 oktyabr 1894-cü il tarixli məlumatında "idarəsi hazırlı Tiflisdə yerləşən" "Qnçak" terror təşkilatının fealları tərəfindən sünə şəkildə işir-dilmiş "erməni məsələsinə" toxunacaqdır. Fransa səfiri güman da etmədi ki, bu prosesin başlıca ideoloqu etnik erməni olan M.T.Loris-Melikovdur. Bu həmin şəxsdir ki, 1870-1880-ci illərdə erməni terrorizminin inkişafına səbəb olmuş və onun ideya özəyini Tiflisdə - Rusyanın Qafqazdakı canışınının qərargahında yaratmışdır.

Gerçeklik isə belə idi: Qafqaz canışının böyük knyaz Mixail Nikolayeviçin başı Tiflisdə öz dostları üçün hər cür eyş-işrət məclisləri qurma-ja qarışlığı bir zamanda Loris-Melikov əllərini qoynuna qoyub oturmamışdı. "Erməni ideyalarına" yardım kimi kurd terror qrupları təşkil etmek cəhdəri boşça çıxsa da, o, rus ordusuna kifayət qədər böyük sayıda özəyini "erməni məqsədləri uğrunda sadiq mübarizlər" kimi göstərmiş böyük sayıda etnik erməniləri daxil edə bilmışdır. Onun dövründə erməni terrorçuları Rusiya bayrağı altında fəaliyyət göstərirdilər (vaxt keçək bayraq dəyişəcək: qırmızı - sovet, sonradan svastikalı fəşist bayrağına, sonra yenə de qırmızıya,... yaşı - müsəlman bayrağına və s.). Qraf rütbəsi və Rusyanın daxili işlər naziri vəzifəsini alandan sonra Loris-Melikov erməni terrorçularının Türkiyədən Rusiyaya köcməsinə və onların dövlət fəaliyyətinə cəlb edilməsinə yardım etmişdir. Y.Pompeyev yazırı: "Rusiyadan ermənilər Lo-

ris-Melikov 1881-ci ildə II Aleksandrın qətlindən sonra imperiyanın daxili işlər naziri vəzifəsindən istefə verdikdən sonra özəyi etdi".

1890-1892-ci illər. Erməni terror təşkilatı "Qnçak" tərəfindən üç il ərzində 65 min silahsız müsəlman - türk və kurd məhv edilmişdir. Sonradan bəlli olduğu kimi, "Qnçak" Türkiye təbəqəsi olan dinc əhaliyə qarşı bu qırğıın hərəkatına etnik erməniləri cəlb etmiş və onlardan xüsusi cəza dəstələri təşkil etmişdir.

"Qnçak" terror təşkilatının erməni cəza dəstələrinin qurbanları arasında qocalar, qadınlar, uşaqlar vardır. Qəddarlıq təkmilləşdirilmiş edam və cəzalarla müşayiət olunurdu. Müsəlman ruhanilərinin əl-ayağını bağlayıb islama məxsus çap və əlyazma relikiyalardan ibarət tonqala atırdılar. Cinayət o dərəcədə aşkar idi ki, "Qnçak" rəhbərləri ictimai ifşa olunmadan qor-xaraq xarici ölkələrə mühacirət etmək məcburiyyətində qalmışdır. Onların əksəriyyəti öz adalarını fransız, italyan, ərəb, türk adlarına dəyişmişdir. Səciyyəvi haldır ki, bir əsr keçidkən sonra da erməni diasporunun yaradılma ssenariisi dəyişməyəcəkdir. Növbəti dəfə münaqişə töredərək erməni fealları dərhal xarice üz tuturlar. 1899-cu il tarixli "Nedelya" qəzeti yazırı: "Yəqin ki, ermənilərin əsas etibarile hansı ölkələrə üz tutmalarını öyrənmək maraqsız deyildir. Bir qayda olaraq bu - Amerika və Kanadadır. Əlbəttə, Avropaya da gedənlər var... Ermənilər bütün dünyaya səpələnilər". Yeri gelmişkən, sonralar erməni terror təşkilatlarının bəzi liderləri ümumilikdə etiraf edəcəklər ki, lap əzəldən öz xalqlarıın təhlükəli cinayət yolu ilə - kütülvə qırğınlardır, repressiyalar yolu ilə aparmış və bununla da erməni xalqını bütün bəşəriyyətə qarşı qoymuşlar. Belə ki, 1923-cü ildə Buxarestdə qurultayda çıxış edərkən Ovanes Kaçaznuni demişdir: "Biz öz beynimizdə xam xəyallardan ibarət iqlim yaratmışdır. Biz arzularımızı digərlərinin beynlərinə yeridirdik, biz gerçəlik hissini itirmişdik". Özünün inqilabi qəddarlığı ilə tanınmış V.I.Lenin bunu çox-çox qabaqlar - "Qnçak" liderləri ilə tanış olduğu zamanlar başa düşmüştür. Həmin təşkilatın üzvlərinin bir hissəsi artıq "Ermənistən Sosial-Demokrat Federasiyası" bayrağı altında çıxış edirdi. Həmin illər ümumdünya inqilab ideyəsinin imicinə xələl gəlməsinən dən qorxaraq Lenin öz silahdaşlarını xəbərdar edirdi: "Ermənistən Sosial-Demokrat Federasiyası"na görə sizi qeti xəbərdar edirəm. Əger siz bu camaati rus konfransına, yenə Rusiyada işləyən təşkilatların konfransına buraxsanız, başdan-ayağa çirkəba batacaqsınız. Qafqazlı yoldaşların hamısı bu quldur dəstəsinin əleyhinədir".

1890-ci il. Tiflis. Gürcüstan. Tiflis şəhərində

Xristofor Mikaelyan, Simon Zavareyan və Stefan Zoryan tərəfindən "Daşnaqsütyun" - "Erməni inqilab ittifaqı" təşkilatının əsası qoyulur və bu təşkilat öz sələfləri "Armenikan" və "Qnçak"ın terror, faşist ənənələrini davam etdirir. "Daşnaqsütyunun tarixi" əsərində erməni müəllifi M.Vardanlıyan daşnaq terror təşkilatının əsas cizgili-rini belə ümumiləşdirmişdir: "Daşnaqsütyun" Komitəsinin en mühüm şüarı her hansı zahiri vəziyyətdən asılı olmayaraq türkləri məhv etməkdən ibarətdir". Daşnaqlar özlerinin 1892-ci ildə keçirilmiş I qurultayında "silahlı birləşmələrin təlimi və hazırlanması, inqilabi komitələrin yaradılması, hökumət məmurlarına qarşı terror-dan istifadə" strategiyasını işləyib hazırlamış və təsdiqləmişdilər. Rusyanın arxiv sənədlərinə görə 1892-ci il qurultayının nümayəndələr tərəfindən "Ermənilərin silahlandırılması və təşkilatlanması, terror aparılması, hökumət nümayəndələri və müəssisələrin ifası" haqqında müddə-alar qəbul edilmişdir. Partiyanın nizamnaməsinə əlavə edilmiş protokol xüsusi dıqqəti çəkir: ən yüksək konspirasiya tətbiq edilmiş, bəzi protokollar qərb bürosunun arxivinə verilmişdir. Bələliklə, ən mühüm qərarlar belə təşkilatın ali orqanlarından gizli saxlanıldı. Bunlar hansıldır: 1) necə hərəkət etməli (taktika); 2) quruluş; 3) intizam; 4) qismən terror. Yunanlarla, makedoniyalılarla, gənc türklər və s. yerli ittifaqı girmek və onları öz rəhbərlikləri altına götürmək öhdəliyi (lakin gizli taktikaları sayəsində onlar üçün nəzərə çarpmadan) irəli sürülmüşdür. Partiya uğurla işləyir və genişlənir, özünün bütün enerjisini Türkiyəyə yönəldirdi. Rusiyaya gəldikdə isə açıq-aşkar çıxışları etmir, əhalini öz elinə almaq, onu təşkil etməklə kifayətləndirdi. Qurultayda tarixdə ilk dəfə olaraq "Fədailərin hərəkəti" - erməni kamikadzeləri haqqında rəsmi bəyanat verilmişdir. "Fədailər" cəfəng-patoloji "böyük Ermənistən" - dənizdən-dənizə uzanan ölkə" yaratmaq ideyasını həyata keçirmək naməni günahsız insanların müntəzəm məhv edilməsinə başlamaqla şöhret qazanmışdır. "Daşnaqsütyun" erməni təşkilatı yaradıldıqdan 4 il sonra Amerikada nəşr olunan 1894-cü il 15 fevral tarixli "Boston Gerald" qəzeti xüsusi qeyd edirdi ki, ermənilərin böyük əksəriyyəti yazib-oxumaq bilmir, Ermənistən, hətta yalnız ermənilərlə məskunlaşmış əlahiddə ölkə olsa belə, özünü idarə etməyə hazır deyildir. Bununla belə, "Daşnaqsütyun" təşkilatının ideoloqları tərəfindən "etnik baxımdan təmiz zonalar" ssenarisinin yaradılması və həyata keçirilməsi ətrafında iş davam etdirilirdi.

(davamı növbəti saylarımda)